

V YAZI

Dağ Borçalı-Pembek ve ya Sarı Baba mahali Qərbi Azərbaycanın zəngin Oğuz-Türk tarixi mədəniyətini, milli etnobirliyini yaşadan bölge kimi, həm də əhalisinin səxliyinə, demoqrafik tərkibinə görə fərqlənən coğrafi məkandır. Belə ki, Bütöv Azərbaycanın Şəmsəddin sultanlığının, aran Borçalı nahiyesinin tərkəmə elatının eski meskunlaşma ocaqlarından olan Sarı Baba mahali beynəlxalq və regional əhəmiyyətli siyasi-iqtisadi mövqeyə (əlverişli soğrafi imkanlı beynəlxalq ticarət yolu üstündə yerləşmək) malikdir.

Tesadüfi deyil ki, çar Rusiyası XIX əsrin 40-50-ci illerində Volqaboyunun Mərkezi Qarapraq zonasında rusların, Cənubi Azərbaycandan və Osmanlı Türkisiyəndən isə hayaların bu əraziləre məqsədi şəkilde köçürülməsinin heyata keçirmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvellərində birleşmiş hay-dəsnək və rus-kazak silahlılarının amansız qətlamlarını yaşayan mahalın kökenli Türk-Müselman əhalisi isə II Dünya müharibəsində, 1941-1945-ci illər döyüşlərində de iştirak etmişdir.

Bu sıradı 1941-ci ilde Dağ Borçalının İmzəli kəndindən müharibəyə geden iştirakçılar az olmamışdır (kəndin 50-60 evi, 50 nefər qədər əhalisi, 60 nefər yaxın soydaşımız isə dünya savasının esgər olmuş, 27 nefər geri dönməmişdir).

1950-1960-ci illerde nahiyanın hayalar ve ruslar yaşayan kəndlərində (Mixaylovka, Qarakilə, Şahnezer, Serçəkənd, Blaqodarn...) II Dünya müharibəsi iştirakçılarının şərfinə xatire-abidə kompleksləri ucalmış da, Türk-Müselman kəndlərində (Cückənd, Ballı, Şıştaşa, Qızıldəş, İmzəli, Demircələr, Qızıldəş...) bu yazının qarşısına alınmışdır.

Dağ Borçalı mahali, Pembek nahiyesinin İmzəli kəndindən 1941-ci ilde müharibəyə yollanan, lakin geri qayıtmayanlar:

-Mehmməd Gülməmməd oğlu Xəlilov, xainallı tayfası, 1 oğlu, 1 qızı qalıb;

-Nadir Ali oğlu Teymurov, teymurlular nəslisi, 1 qızı qalıb;

-Osman Mehəmməd oğlu Teymurov, teymurlular nəslisi, subay;

-İbrahim Kərim oğlu İbrahîmov, dəlməgözüllər tayfası, subay;

-Yəhya Əmir oğlu Memmedov, xainallı nəslisi, 1 oğlu qalıb;

-Loğman Əmir oğlu Mem-



-Bəhlül Əhməd oğlu Kazimov, oruçlular nəslisi, (1921-1993);

-Mövle Ömer oğlu Osmanov, mırzaçılar tayfası, (1911-1992);

P.S. I Qarabağ müharibəsində (1988-1994) həyafat İşğalçılara qarşı Vətən müharibəsində İmzəli kənd sakini Arzumən Penah oğlu İbrahimov (dəlməgözüllər nəslindən, 1961-1990) Şəhər klub, Ramana qəbirşəhərində dəfn edilib, Rəsim Astan oğlu Yusifov (gedəusubular tayfasından, 1971-1991) isə itkin düşüb.

Qismət YUNUSOĞLU,
Bakı Dövlət Universitetinin
müqəllimi

Qərbi Azərbaycanın Türk-Müsəlman əhalisinin II Dünya müharibəsində iştiraki

mədov, xainallı nəslisi, subay;

-İlyas Paşa oğlu Ömerov, qaraqasılı tayfası, subay;

-Ərib Usub oğlu Əmirov, qırılılı tayfası, 1 oğlu, 1 qızı qalıb;

-Yəhya İsmayılov oğlu İsmayılov, ağa-hüseynli nəslisi, 2 oğlu, 1 qızı qalıb;

-Məhəmməd Gədəisa oğlu Bayramov, çavuşular nəslisi, 1 oğlu qalıb;

-Məhəmməd Osman oğlu Osmanov, Isa gülliögulları tayfası, 2 oğlu qalıb;

-Bekir Mahmud oğlu Məmmədov, xainallı nəslisi, nişanlılı;

-Alibey Musağa oğlu Aliyev, ağabey nəslisi, subay;

-Həsənpaşa Allahverdi oğlu İbrahimov, dəlməgözüllər nəslisi, subay;

-Davud İlyaz oğlu İsmayılov, iyazısaqlılar nəslisi, 1 qızı qalıb;

-Veyis Əhməd oğlu Əmirov, qırılılı tayfası, subay;

-Yusif Balakışlı oğlu Abdullayev, xainallı tayfası, 1 oğlu qalıb;

-Hüseyin Ağaisımayıl oğlu Hüseynov, ağa-ismayıllılar nəslisi, 5 oğlu, 2 qızı qalıb;

-İmzəli kəndinin müharibə veteranları:

-Mustafa Kazım oğlu Kazimov, haynalı nəslisi, (1914-1991);

-Cəlal Əlləme oğlu Təhmezov, (1923-1992), əlləmelilər nəslisi, 1945-ci ilde müharibədə qayıtdıdan sonra Yuqoslaviya ərazisində partizan he-

rakatında iştirak etdiyinə görə Sibire sürgün edilmiş, bərəat alaraq 1948-ci ilde doğma

kəndinə gelmişdir, II Dünya müharibəsinin əfsanəvi patizani Əhmədiyyə Mikayılov oğlu Cəbrayılovla (1920-1994) bir yerde olmuşdur;

-Əmrəhəman Qəhrəman oğlu Təhmezov, əlləmelilər nəslisi, (1918-1992), Ramana qəbirşəhərində dəfn edilib;

-Əllez Paşa oğlu Ömerov, qaraqachi nəslisi, (1911-1985);

-Ayvaz Paşa oğlu Ömerov, qaraqachi nəslisi, (1923-1992), Ramana qəbirşəhərində dəfn edilib;

-Ali Aşə oğlu Əliyev, qırılılı tayfası, (1911-1993);

-Yusub Mustafa oğlu Yusubov, qırılılılar tayfası, (1911-1996);

-İskəndər Qəhrəman oğlu Təhmezov, əlləmelilər nəslisi, (1914-1990);

-Ali Xəlil oğlu Gülməmmədov, yetimlilər nəslisi, (1911-1989);

-Məmməd Xəlil oğlu Gülməmmədov, yetimlilər nəslisi, (1915-1993);

-Osman Allahyar oğlu Osmanov, tülehdənilər tayfası, (1926-1996);

-Hümbət Mansur oğlu Binətov, qırılılılar tayfası, (1920-1972);

-Şəmīl Qiyas oğlu Süleymanov, xainallı nəslisi, (1923-1996);

-Əhməd Mahmud oğlu Nə-



sibov, xainallı nəslisi, (1911-2009);

-Abdurrehman Gülməmməd oğlu Xəlilov, xainallı nəslisi, kapitan olub, (1911-1986);

-Mülezzim Allahverdi oğlu İbrahimov, dəlməgözüllər nəslisi, 1939-cu ilde Sovet-Fin müharibəsi iştirakçısı olub, (1920-2009);

Qeyd: Yازının hazırlanmasında hem de Qərbi Azərbaycanın Dağ Borçalı-Sarı Baba mahalının Pəmbəknahiyəsinin İmzəlikindən sakını İbrahim İskəndər oğlu Təhmezəvən (1941) məlumatlarından istifadə edilmişdir.